

Rəhman Salmanlıının "Ramazan oğulları" haqqında

Dilimizdə belə bir deyim var: "Hər şeyin zamana ehtiyacı var". İllər keçir, vaxt gəlir, zamana olan ehtiyac başa çatır. Dünenə bu günün tələbi ilə yanaları, dəyər verilir, qiymətləndirilir, açılmamış səhifələr açılır, diqqətə oxunur və nəyin na olduğunu, kimin kim olduğu ortaya çıxır, biliñir.

2018-ci il 28 May tarixində Azərbaycan dövləti və xalqı böyük, möhtəşəm, əzəbəti bir bayramı qeyd edəcək. Bu, Sərqi ilk demokratik dövlət olan - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi bayramıdır. Bu bayramı layiqən qarşılamak üçün hər kəs əlindən gələn qədər çalışmaqdır. Tədqiqatçı alimlər isə o dövri bağı elmi-tarixi araşdırmaclar aparır, qarantlı məqamlara işq salır, inдиye kimi xalqa məlum olmayan tarixi şəxsiyyətləri ortaya çıxarıb onlara tanıdlırlar. Belə xeyirxah alımlarımızdan biri de tədqiqatçı-journalist, respublikanın əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçıları və Jurnalistlər Birliyinin üzvü Rəhman Salmanlıdır. R.Salmanlı XIX əsrin axırları, XX əsrin əvvəllerində ölkəmizin qərəb bölgəsində - dəqiqi Şəmkir rayonunun ərazisində baş verən ictimai-siyasi hadiseler fonundu milli və ali arzulu insanların və elecə də Ramazan oğullarının qacaqlıq, qoçaqlıq mübarizəsindən bəhs edən "Ramazan oğulları" kitabını nəşr etdirmişdir. "Ramazan oğulları", "Repressiya qurbanları" seriyasından müəllifin birinci kitabıdır. Kitab Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "XX əsr xalqımız üçün çox müsibəti əşr olmuşdur. Gərek onu doğru-dəqiq, ne cür, necə olubsa, elə de yazaq. Bunların hamısı həm xalqımızın özünü tanıması, həm də bugünkü siyasetimiz üçün lazımdır" kəlamları ilə açılır.

Azərbaycan tarixən heç bir yaxın, uzaq qonşusunun torpağına hücum edib, onu işğal etməyib, insanlarını qırmayıb, heç gündəlik dincinliyi belə pozmayıb. Amma hər zaman yadellilər tərəfindən hücumla, basqıya və işğala məruz qalıb, böyük-böyük ərazilər itirib, insanları məhv olunub. Zaman-zaman bize dəyən zərbələrin en böyüyü və bərkı şimal qonşumuz olan Rusiyadan dəyib. İster çar Rusiyası dövründə, istərsə də tərkibində 70 il yaşadığımız sovet dönenində rus şovinistlərinin eli ilə əbədi və əzəli torpaqlarımızın qərbi Azərbaycan ermənilərə verilib, soydaşlarımız yerlərindən-yurdlarından qovulub, qacaqına, kökünə çevrilib, qətə yetirilib. Bundan mənəvi güclənən ermənilər uzun illər "axralı köpək qurd basar" prinsipini ilə yaşıyıblar.

Tarixdən məlumdur ki, gəncəbasarlılar hər zaman xarici işğalçılarla qarşı igidliklə, qəhrəmanlıqla vuruşublar, çox sərkərdələrin burunlarını ovub, bellerini əyiylər, amma heç vaxt düşmən qarşısında əyilməyib, ondan


imdad, kömək diləmeyiblər. Bunların hamısı tarixin yaddaşına hopub, yazılı menbələrdə göstərilib, bu günümüze gelib çatıb. Amma çox təəssüf ki, həmin "Şəmkir davası", həm də Gəncə mübarizəsinin en feal iştirakçılarından olan Ramazan oğulları barəsində az yazılıb, bu sahədə bir boşluq, çatışmamazlıq var. Məne elə gəlir ki, az da olsa bu boşluğu R.Salmanlının "Ramazan oğulları" xatirə-memuar kitabı dolduracaq.

İctimai münasibətlərdən ayrı təsəvvür edilməyen insan dövrdən, zəmanədən asılı olur, fəaliyyət göstərir, içinde olduğu sinfi temsil edir. O kimdirse o mövcudiyəti-kəndlidirsə kəndliliyini, mülkədarırsa mülkədarlığını, kapitalistdirse kapitalistliyini qoruyur. Və bir-birindən tamam fərglənən insanlar bir-birini də qəbul etmirler, serbest, rahat yaşamaq uğurunda çarpışırlar, döyüşürler. Həyatda ictimai quruluşlar dəyişikcə insanlar da dəyişirlər. Kapitalizmin insani sosialist insana qəvirlə bilmirlər və ya eksine. Hər cəmiyyətin öz adımı var. Bundan da belə neticəyə gəlmək olar ki, insan fəhləleşməklə, aqalaşmaqla, bəyleşməklə, kapitalistləşməklə özündən aralanır, bütövlüyüünü, tamlığıni itirir.

Sosializm cəmiyyəti zoreň insanları Allahsızlaşdırıldı, ondan uzaqlaşdırıldı. Hakimiyətdəki birinci şəxsi Allahlaşdırıldı və cəmiyyətdəki bütün insanları onun qorxaq və müti bəndələri etdi. Deyirler insan ictimai münasibətlərin məcmusudur. Əger doğurdan da elədirse, onda, deməli, cəmiyyət onu özünün istədiyi formaya sala, yaşada biler. Ramazan oğulları yaşadıqları cəmiyyətin onları istədiyi şəkələ, formaya salmağına razılaşmadı, istenilən çərçivəyə siğmadılar, öz daxili məzmunuya mühitdən, tarixi şəraitdən kənara çıxdılar və əsl insan kimi yaşamaq mütadiləsinə başladılar. Ramazan oğulları dünyani olduğunu kimi görmək yox, öz istədikləri kimi görmək isteyirdilər. Və bu amal, bu məqsədilə ugurunda da qacaqlıq, qoçaqlıq edirdilər.

Kitabın ilk səhifələrinin birində müəllif haqlı olaraq belə bir sual verir: "Kimdir Ramazan oğulları?" Harda yaşayıblar, neçə yaşıyıblar, xalqın yaddaşında hansı keyfiyyətlərinə görə qalıqlar? kimi sualların cavablarını isə uzun illərin axtarışlarından, anlaşmalarından və neçə-neçə insanın yaddaşını vərəqləməklə 240 səhifəlik bir kitabda Rəhman Salmanlı özü verir.

Ramazan oğullarının əsli qədim Göyçə mahalindəndir. Bir qan davasına görə Məşədi Ramazan ailəsinə de götürüb Qazaxa köçür. Bir neçə il burda yaşadıqlan sonra aile üçün daha təhlükəsiz və rahat bildiyi Şəmkirin Qaracəmirli kəndində məskunlaşır. Az vaxt içerisinde özünə yaxşı gün-güzerən düzəldir. Çok keçmir ki, Ramazan kişi haqq dünəsına qovuşur. Ailənin bütün yüksək böyük oğul kimi Əmiraslanın üzərinə düşür. Bu



azmiş kimi Əmiraslanın əlindən xata çıxır-ehtiyatsızlıqdan qayınatmasını tüfənglə öldürür və bu ehtiyatsızlığın nəticəsi kimi ömürlük uzaq Sibirə sürgrün olunur. Deyir dər, azar geləndə dalbadal gelir. Bu dərddən ikinci oğul Rüstəmə də "pay" düşür. Əsədlilər nəsillindən olan Qəmbərin ekin-biçin sahəsi olmadığına görə Rüstəmə ağız açır. Rüstəm onun sözünü yere salır, dolanmaq üçün ona istədiyi qəder əkib-biçməyə torpaq sahəsi verir. Nəfsini cilovlaya bilməyen Qənbər Sibirde sürgünlik həyatı yaşıyan Əmiraslanın da yerinə göz tikir və oranı da sumlaysı. Onun bu hərəkəti Rüstəmə ağır gelir, dəfələrlə Qəmbəra ismaric göndərər ki, Əmiraslanın torpağını əkməsin. Lakin Qənbər Rüstəmin ismarıcılarına mehəl qoymur, tutduğu yoldan geri dönmək istəmir. Bunu özü üçün saymazlıq, hörmətsizlik kimi qəbul edən Rüstəm Qəmbəri gülləyər. Bundan sonra nə edəcəyini götür-qoy edən Rüstəm iki yol ayricında qalır: Ya böyük qardaşı Əmiraslanın taleyi尼 yaşamalı, qarlı-səxtələr uzaq Sibirde qazamatda çürüməli, ya da hökumətin qoruq-qadağasından qaçıb qacaqlıq etmeli. Rüstəm ikinci yolu tutur. O gündən Rüstəm Kürkraqı meşələrde gizlənir. Bunuluna da Rüstəm Ramazan oğullarının qacaqlıq tarixini "rəsmiləşdirir".

Vaxt gelir, zaman dəyişir, 300 yüz ildən artıq ömrən böyük Rus imperiyası 1917-ci ilə diz çökür. Ölkədə hakimiyətsizlik, bəşpozuqluq yaranır. Katorqada olanlar bundan istifadə edib, sügün yerlərdən qaçırlar. Qacaqlar arasında Ramazan oğullarının böyüyü Əmiraslan da olur. O, iki neşə türk zabitiyle uzun yol qət edib Gəncəyə gelir, oradan da doğma kəndi Qaracəmirliyə gedir. Sürgünde sağlamlığını itirən Əmiraslan iki ilən sonra dünəsyni dəyişir.

Rəhman Salmanlı bəhs olunan kitabında

təkcə Ramazan oğullarının fədakarlığından, qəhrəmanlığından söhbət açmaqla kifayətlenmir, o həm də Gəncədə və Gəncəbasarətərindən baş qaldıran, rus məmurlarının xristian təəssübəşəliyindən faydalanan ermənilər yerində oturdan, onlara el-qol açmağa imkan verməyen Deli Alidan da söhbət açır, onun igidlik və qəhrəmanlığını öyr. Deli Ali sıradan bir qacaq deyildi. Həttə çar ikinci Nikolay bele onunla hesablaşır. Müəllif Deli Ali haqqında çox önemli bir faktı da oxucuların diqqətinə çatdırır. Ikinci Nikolay xüsusi fərmanla onu bağışladığı bəyan edir və Dəli Alını Peterburqda çar ailəsinin 300 illik tarixi münasibətə düzənlənən məclise dəvet edir. Bütün bunların qarşılığında Nikolay Deli Alidan rus əsgər və məmurlarına gülətəməyi tələb edirdi. Deli Ali da, Deli Aliydi, məgrurluğu, qeyrəti, erənliyi, milli təəssübəşəliyi ilə.

R.Salmanlı yazır: "Deli Ali olmasayı, ermənilər Gəncəbasarda daş üstə daş qoymadılar".

Xalq arasında Qacaq Ali və Deli Ali kimi tanınan bu tarixi şəxsiyyət də əslen Şəmkirin Keçili kəndindən idi.

Rus havadarlarının kəməyinə arxalanıb, bel bağlayan nankor ermənilər qərb bölgəsində at oynadı, kəndlərə silahlı hücumlar edir, əhalinin var-yoxunu zorla əlindən alır, qabaqlarına keçən insanları gülləyirdilər. Erməni vəhşiliyinin qarşısını almaq, dinc əhalinin əmin-amanlılığını təmin etmək üçün Gəncədə "Qeyret" adlı özünü müdafiə dəstələri yaradılır. Və bu dəstələrin tərkibində Ramazan oğulları - Rüstəm, Təhməz və Alməmməd da erməni-dəsnak birliyinə qarşı vuruşurlar. Tarixə 9 yanvar 1918-ci il "Şəmkir davası" kimi düşən vuruşda yüzlərə insan istirak etmişdi. Onların arasında Ramazan oğulları da vardi. Onlar şəhid olan və yaralanan soydaşlarının qisasını 10 mindən çox rusu və erməniyi öldürməklə almışdır.

R.Salmanlıının göstərdiyi kimi Rüstəm ne qəder milliyidə, bir o qəder de bəşəriydi. Yəni onun üçün hansı dindən, hansı milletdən olmanın fəqi yox idi. Onun üçün birən Allahın bəndəsi vardi. Müəllif bunu belə qələmə alır. Ağır döyüşdən sonra Rüstəm kolluqdan səs eşidir və səsə doğru gedir. Görür ki, bir rus zabiti ağır yaralı halda zariyr. Tez onu silahdaşları vasitəsi ilə kəndə göndərib müalicə etdirir. Zabit tam sağalandan sonra isə onu sağ-salamat Rusiyaya ailəsinin yanına göndərir.

"Şəmkir davası"ndan sonra el-obada Rüstəmin və onun sadıq silahdaşlarının hörmət-izzəti, nüfuzu get-gedə artır. Hər kəs Rüstəmə böyük hörmət mənasında "qaşa" deyə müraciət edir. Bolşeviklərin "Müsəvət quldur dəstələri" kimi adlandırdıqları azərbaycanlıları və Ramazan oğullarının birçə

məqsədi vardi: Uzun süren rus müstəmləkəciliyindən xilas olmaq, müstəqiləşmək və nehayətde özlərinin istədikləri bir dövləti qurmaq. Təbii ki, buna rus imperializmi heç vaxt imkan verməzdi və vermedi də.

Rüstəm necə mərd idi, qorxmaz idi, özü kimi de silahdaşları, məsələdaşları vardi. Müəllifin böyük qururla oxucularına tanıtıldığı igidlərden biri də Gədəbəyli Qacaq Məcid idi. Qacaq Məcid yaşadığı Gedəbəyde, qonşu Şəmkirde, Göycədə baş qaldıran, mənəm-mənəmlikle azərbaycanlıları incidən ermənilərin burnunu ovub dərsini verirdi. Onun qorxusundan ermənilər el-qol aça bilmirdilər. Hami onu savadlı, qoçaq və mərd birisi kimi tanıydı. Tiflis kimnaziyasını bitirmişdi, Novo-Ivanovkanın "naçalnik uezd"i vəzifəsində çalışırdı. Buna baxmayaq çar Rusiyasının ruslarla Gədəbəye köçürülmə siyasetinə qarşı çıxırdı. Bu ruhda olan adam heç vaxt işğalçıya boyun eyməzdı, ona görə də memurları qacaqlıqla əvəzleyir, ruslara və sonralar onların qurduğu Şura hökumətinə qarşı vuruşur. 1939-cu ildə o vaxtı Baş Siyasi idarənin rəhbəri olan Mir Cəfər Bağırov şəxşən özü Qacaq Məcidin üstüne xeyli ordu qüvvələri göndərir və Məcidin diri tutulub getirilmesini əmir edir. Qeyri-bərabər və ağır döyüdüdə Qacaq Məcidin iki gülləsi qalır. Onun biriyle atını, biriyle de özünü gülləyir. Özünü güllələmişdən qabaq isə tüfənginin qundağına bu sözləri yazır: "Məcidi Məcid vurdu". Bax, budur kilassik Azərbaycan kişisi!

Mərkəzin dediklərini can-başa yerinə yetirən Həmid Sultanov, Qasim İsmayılov və digər Şura hökumətinin yüksək çiqli məmurları qacaqlara silahi yere qoymağı, onlara eməkdaşlıq etməyi təklif edib onları aldadır və sonra güllələyirdilər. Belə təkliflər defələrlə Rüstəm də edilmişdi. Amma Rüstəm onların məkərli təkliflərinə inanmamış, silahi yere qoymamışdı. Günün-gündən hökumətə hökumətlik etmək çətinliydi, çünki hökumətin güclü topu, topxanası və canlı qüvvəsi vardi. 1930-cu ilin yanında bolşeviklər Ramazan oğullarının var-dövlətini, ekin sahələrinin çox hissəsini əle keçirmişdilər. Mərkəzin "Kolxozların təşkil və qolçomoqlarla mübarizə işi" qərarından sonra isə onları bütün əməklər məsadirə olunub kolxoza verilmişdi.

İllər Rüstəmi yola gətirə biləmən bolşeviklər nəhayət hiylə yolu ilə onu dostunun məkanında pusquya salıb qeyri-bərabər döyüdüsə yaralıyalı tururlar. Yaralı-yaralı Gəncəyə getirib Sərdar bağında iri bir çinara zəncirləyirlər və onunla pullu "vida günü" təşkil edirlər. Və beləcə igid, qorxmaz bir Vətən oğlunu da bolşeviklər vəhşicəsinə məhv edirlər.

Rüstəmin qeyri-insani öldürüləşməsindən sonra qacaqların bəziləri qonşu ölkələrə qoç, qacaqlıqlarla püşkərərlərlə rəsəd olur. Mərkəzin qərəbəndən qacaqlarla qarşı vurulur. Yaralı-yaralı Gəncəyə getirib Sərdar bağında iri bir çinara zəncirləyirlər və onunla pullu "vida günü" təşkil edirlər. Və beləcə igid, qorxmaz bir Vətən oğlunu da bolşeviklər vəhşicəsinə məhv edirlər.

Rəhman Salmanlı "Ramazan oğulları" kitabını nəşr etdirməkə Azərbaycan ədəbiyyatında unudulmaqdə olan xatirə-məmur janrıni yenidən gündəmə gətirir. Bu yolda Rəhman müəllimə ugurlar dileyir və arzu edirik ki, bu seriyadan olan növbəti kitablarını da dəyərli oxucularının ixtiyarına versin.

Məhərrəm Şəmkirli